

Bütün məlumatlar 31 Dekabr 2012-ci il tarixinədir

KAPİTAL VƏSAİTLƏRİ	
1	2
1. I dərəcəli kapital	165,809.24
a) Adi səhmlər (tam ödənilmiş paylar)	157,000.00
b) Qeyri-kumulyativ müddətsiz imtiyazlı səhmlər	
c) Səhmlərin emissiyasından əmələ gələn əlavə vəsait	
d) Bölüşdürülməmiş xalis mənfəət (zərər), cəmi	8,809.24
d1) əvvəlki illərin mənfəəti (zərəri)	8,809.24
d2) (çıx) cari ilin zərəri	-
d3) kapital ehtiyatları (fondları)	-
e) Xüsusi subordinasiya borc öhdəlikləri	
2. I dərəcəli kapitaldan tutulmalar	2,277.95
a) Qeyri-maddi aktivlər	2,277.95
3. Tutulmalardan sonra I dərəcəli kapitalı (I—2)	163,531.29
4. II dərəcəli kapital (I dərəcəli kapitalın məbləğindən çox olmamalıdır)	18,403.00
a) Cari ilin mənfəəti	11,705.42
b) Ümumi ehtiyatlar (aktivlər üzrə yaradılmış adi ehtiyatlardan çox olmamaqla)	6,134.40
c) Kapitalın digər komponentləri	-
c1) kumulyativ müddətsiz imtiyazlı səhmlər	
c2) subordinasiya borc öhdəlikləri	
d) Digər vəsaitlər	563.18
5. Məcmu kapital (3+4)	181,934.29
6. Məcmu kapitaldan tutulmalar :	-
a) Birləşməmiş (konsolidasiya olunmamış) törəmə banka və digər maliyyə idarələrinin kapitalına və bütün qeyri-bank müəssisələrinə kapital investisiyaları, o	16,615.49

cümlədən qarşılıqlı investisiyalar (xalis)	
b) Bütün digər investisiyalar (xalis)	-
7. Tutulmalardan sonra məcmu kapital (5-6)	165,318.80
8. Risk dərəcəsi üzrə ölçülmüş yekun aktivlər (cədvəl A15, E sətirindən)	490,751.68

	Fakt
1	3
9. I dərəcəli kapitalın adekvatlıq əmsalı (3:8) x 100	33.32%
10. Məcmu kapitalın adekvatlıq əmsalı (7:8) x 100	33.69%

Kredit riski barədə məlumatlar		
	Məbləğ	Kredit portfelində xüsusi çəkisi
Vaxtı keçmiş kreditlər	15154.46	5.40%
Qeyri-standart kreditlər cəmi:	30712.88	10.93%
Qeyri-qənaətbəxş	28379.71	10.10%
Təhlükəli	59.27	0.02%
Ümidsiz	2273.9	0.81%
Kreditlər üzrə yaradılmış ehtiyatlar, cəmi:	17,792.71	6.33%
adi	6,969.34	2.48%
məqsədli	10,823.38	3.85%

BANKIN İRİ KREDİT TƏLƏBLƏRİ		
	Məbləğ	Məcmu kapitəla nisbəti
İri kredit tələblərinin cəmi:	159989.98	87.94%

BANKIN VALYUTA MÖVQEYİ BARƏDƏ MƏLUMAT

Sərbəst dönərlı valyuta üzrə məcmu açıq valyuta mövqeyi	maks. 20%	9.98%
Qapalı valyuta üzrə məcmu açıq valyuta mövqeyi	maks. 15%	0.26%

(min manatla)

Balansdankənar öhdəliklər	
Öhdəliklər	Cəmi
1. Kredit alətləri, <i>cəmi</i>	36,582.30
a) Kredit öhdəlikləri	15226.47
b) İstifadə olunmamış kredit xətləri	21355.83
2. Qarantiyalar və bu qəbildən olan öhdəliklər, <i>cəmi</i>	54,794.32
a) Qarantiyalar	54794.32
3. Akkreditivlər, <i>cəmi</i>	15,918.76
a) "Standby" akkreditivlər	7575.09
b) Sənədli akkreditivlər	8343.67